

«AQROLİZİNQ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİN AÇIQ TENDER ELANI



Bakı.2016

Lot-1 – “Mövcud olan idarəetmə proqramının müşahidə həcminin satın alınması”

Lot-2 – “Mövcud olan idarəetmə proqramının mühasibat proqramı ilə inteqrasiyası, onun beynəlxalq hesablar planına keçirilməsi, yeni modulların yaranmasının satın alınması

«AQROLİZİNQ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİN AÇIQ TENDER ELANI

Tender 2 Lot üzrə keçirilir.

Tenderin predmeti:

Lot-1 – “Mövcud olan idarəetmə proqramın müşahidə həcminin satın alınması”

Lot-2 – “Mövcud olan idarəetmə proqramın mühasibat proqramı ilə inteqrasiyası, onun beynəlxalq hesablar planına keçirilməsi, yeni modulların yaranmasının satın alınması

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilirlər.

Əlaqələndirici şəxs: Yaqubov Həbil Elxan oğlu

Tel:/Faks: 425-28-03;

mobil: +99455 733-06-82

E-mail: ofis@agrolizing.gov.az

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 12

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır.

«AQROLİZİNQ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİN AÇIQ TENDER ELANI

Maraqlananlar əsas şərtlər toplusunu Lot 1 üzrə 200 manat və Lot-2 üzrə 200 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: «Aqrolizinq» ASC

VÖEN: 1700382471; H/h: AZ75AIB33030019443500231113 AZN

Kapital Bank ASC-nin 1 sayılı Nizami filialı

Kod: 200134; VÖEN: 9900003611;

M/h: AZ37NABZ01350100000000001944; S.W.I.F.T.: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 18 may 2016-cı il tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 1% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- ***tenderdə iştirak etmək üçün yazılı müraciət.***
- ***iştirak haqqının ödənilməsi barədə sənəd;***
- ***iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;***
- ***iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənəd;***
- ***iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumat;***

Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 25 may 2016-cı il, saat 17⁰⁰-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

«AQROLİZİNQ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİN AÇIQ TENDER ELANI

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 26 may 2016-cı il tarixdə saat 15⁰⁰-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 ünvanında yerləşən «Aqrolizing» ASC-nin konfrans zalında açılacaqdır

TENDER KOMİSSİYASI

